

Bildiyimiz kimi, Azərbaycanın xarici siyaset kursunun əsasları ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilib. Təcrübə göstərir ki, bu, çox uğurlu, səmərəli, demokratik məzmunlu və praktiki nəticələri yüksək olan prinsiplər sistemidir. Xarici siyasetin prioritetlərinin ardıcıl surətdə həyata keçirilməsi nəticəsində əldə olunan nəticələr həm də gələcəyə ümidi baxmağa əsas verir. Bu bağlılıqlıda Prezident İlham Əliyevin xarici siyasetin qarşısında duran yeni vəzifələri müəyyənləşdirməsi xüsuslu əhəmiyyətli məsələ kimi gözönүne gəlir. Həmin məqamların işiğında elə təkcə bu il baş tutan mötəbər beynəlxalq görüşləri

Azərbaycan və Ermənistan arasında nəqliyyat infrastrukturlarının bərpasının əhəmiyyəti vurğulanır. Bu istiqamətdə işlərə dəmir yolu xətlərinin bərpasından başlanılması, sərhəd və gömrük nəzarətinin qarşılıqlı princip əsasında təşkil olunması barədə razılığa gəlindiyi qeyd olunur. Qarşılıqlı principin tətbiqi Prezident İlham Əliyevin Brüsseldə açıq şəkildə səsləndirdiyi arqumentə əsaslanır. Prezident bildirmişdir ki, əgər Ermənistan Zəngəzur dəhlizində gömrük məntəqələrinin olmasına israr etsə, onda biz eyni yanaşmanın Laçın dəhlizinə də tətbiq edilməsində israr edəcəyik. Prezident İlham Əliyevin arqumentinə müvafiq olaraq

İttifaqının Şərqi Tərəfdalılığı Proqramının 6-cı Sammiti çərçivəsində baş tutmuşdu. Azərbaycan Prezidenti İlham Əliyev Brüssel səfərində NATO-nun mənzil-qərargahında olub, təşkilatın baş katibi Yens Stoltenberqlə görüşüb və NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib. Baş katib Stoltenberq Azərbaycanın təşkilatla əməkdaşlığını yüksək qiymətləndirib. O, Azərbaycan hərbçilərinin Əfqanistani sonuncu tərk edən koalisiya qüvvələri sırasında olduğunu xüsusi vurğulayaraq, onların Kabul Hava Limanı vasitəsilə 120 mindən çox mülki şəxsin təxliyyə edilməsində göstərdikləri müstəsna xidmətini təqdir edib.

Azerbaycanın xarici siyaset tarixində Prezidentin Brüssel səfəri xüsusi bir hadisə kimi nəzərə çarpdı. Bununla yanaşı, Azerbaycan sammitin yekun sənədi kimi qəbul edilmiş Birgə Bəyannamənin Belarusla bağlı 11-ci paraqrafına qoşulmayaraq, öz müstəqil mövqeyini də ortaya qoydu.

Bundan əlavə, Brüsseldə keçirdiyi görüşlərdə və iştirak etdiyi tədbirlərdə qalib dövlətin Prezidenti və möhtəşəm zəfer çalmış ordunun müzəffər Ali Baş Komandanı kimi İlham Əliyevə göstərilən xüsusi diqqət də aydın sezikirdi. Təsadüfi deyildir ki, Azerbaycana qarşı, adətən, qərəzli mövqə tutan və güclü erməni diasporu və lobbisini

Brüssel görüşləri – diplomatik qələbəmizin növbəti təntənəsi

Dünyada ani bir zaman kesiyində baş verən gərgin və ziddiyətli geosiyasi dəyişikliklər hər bir müstəqil dövlətin davamlı xarici siyaset kursunun vacibliyini şərtləndirir. Buna sadəcə Cənubi Qafqaz regionunda 2020-ci ildə baş verən hadisələri misal göstərmək olar. Ötən il baş verən Ermənistan – Azərbaycan münaqişəsinin yendən alovlanması və Azərbaycanın 44 günlük müharibədə qarşı tərəfi kapitulyasiya sənədi imzalamağa məcbur etməsi bu regionun yeni simasını və gələcəyini müəyyənləşdirdi. Azərbaycanın hərbi uğurları, diplomatik uğurları ilə paralel irəlilədi. Çünkü ölkəmizin yeni şəraitin tələblərinə cavab verən kurs müəyyənləşdirməsi strateji mahiyyət kəsb edirdi və bunun üçün həm milli-tarixi ənənədən qaynaqlanan qaydalar gözlənilməli, milli maraqlar təmin edilməli, həm də diplomatiyanın müasir metodlarından yararlanılmalı idi. Belə də oldu. Azərbaycan Prezidentinin daxili və xarici siyaseti o qədər dəqiq cizgilərlə müəyyənləşdirildi ki, Ermənistan həm hərbi sahədə, həm də diplomatiya sahəsində idman termini ilə ifadə etsək, nakut vəziyyətinə düşdü.

qeyd etməklə Azərbaycanın xarici siyasetinin bir sıra aspektlərini yada salmaqdə fayda var.

Bir neçə gün əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşünün ardınca verdiyi bəyanatda deyilir ki, Azərbaycan və Ermənistan rəhbərləri 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə qəbul edilmiş Azərbaycan – Ermənistan – Rusiya üçtərəfli bəyanatları çərçivəsində götürülmüş esas öhdəliklərin yerinə yetiriləcəyini və 26 noyabr 2021-ci ildə Soçi'də əldə olunmuş anlaşmaların inkişafı zərurətini bir daha təsdiqləyiblər. Bu isə o demekdir ki, Avropa İttifaqı da Rusyanın vasitəciliyi ilə üçtərəfli formatda indiyə qədər əldə edilmiş və milli maraqlarımıza xidmət edən razılaşmaları dəstəkləyir, eləcə də Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyini bildirir.

Məlumdur ki, Soçi'də əldə edilmiş anlaşmalar arasında Zəngəzur dəhlizinə dair müddəalar var idi. Brüssel görüşündə isə həmin anlaşmaların həyata keçirilməsi istiqamətində müəyyən irəliləyiş alda edildi. Rəyanatda

karşılıqlı prinsip kimi ifade edilmiş formula gelecekte Ermənistan və Azərbaycan sülh danışıqlarında müəyyən mənada president və ya baza prinsipi rolu oynaya bilər.

Geosiyasi zərurət onu tələb edir ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü qarşılıqlı surətdə tanımlıdır. Əks-təqirdə Ermənistanın da ərazi bütövlüyü tanınmaz və Qərbi Zəngəzur və digər tarixi torpaqlarımızla bağlı iddia qaldırı bilərik. Avro-pa İttifaqı da bu prosesdə məraqlı olduğunu nümayiş etdirdi və nəqliyyat infrastrukturlarının yaradılması lavihələrini iqtisadi

baxımdan və investisiya vasitəsilə dəstəkleməyə hazır olduğunu bəyan etdi. Habelə, nəqliyyat bağ- lantılarının yaradılmasına dəstək məqsədilə iqtisadi məşvərat platformasının yaradılması təklifinə müsbət yanaşdı. Qeyd edilənlər göstərir ki, Zəngəzur dəhlizinin açılması regionun simasını həm iqtisadi inkişaf və tərəqqi, həm də sülh və təhlükəsizlik baxımından dəyişəcək. Bura münaqışə bölgəsindən müxtəlif tərəflərin əməkdaşlıq etdiyi sülh və inkişaf bölgəsinə çevriləcək.

Səfer çərçivəsində keçirilmiş tədbirlər və görüşlər Azərbaycanın həm Avropa İttifaqı ilə, həm də NATO ilə münasibətlərinin dinamik, səmərəli olduğunu və bərabərhüquqlu tərəfdəşliqə əsaslandığını bir daha təsdiq etdi. Azərbaycanın dünyanın müxtəlif hərbi, siyasi və iqtisadi qütiblərində duran dövlətlər və təşkilatlarla konstruktiv, bərabərhüquqlu və məhsuldar tərəfdəşliq münasibətlərində olması onun ayırıcı deyil, birləşdirici rol oynamasını və həyətələq sülh və

Azərbaycan və Ermənistən
rəhbərlerinin görüşləri Avropa

Dövlət başçımız İlham Əliyev də, öz növbəsində, NATO ilə əməkdaşlıqdan razılığını ifadə edib və qarşı tərəfə Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar, Azərbaycanın mövqeyi və Ermənistandan sülh danışıqlarına başlamağa hazır olması barədə məlumat verib. Prezident İlham Əliyev NATO-ya üzv olan 20-yə yaxın ölkənin Azərbaycandan neft və 4 ölkənin isə qaz idxlə etdiyini diqqətə çatdırıb. Bununla, Azərbaycanın NATO üzvlərinin enerji təhlükəsizliyinin təmin edilmesi məsələsinə önəmlı töhfə verməsi qeyd olunub.

Səfər çərçivəsində keçirilmiş tədbirlər və görüşlər Azərbaycanın həm Avropanı İttifaqı ilə, həm də NATO ilə münasibətlərinin dinamik, səmərəli olduğunu və bərabərhüquqlu tərəfdəşliyə əsaslandığını bir daha təsdiq etdi. Azərbaycanın dünyanın müxtəlif hərbi, siyasi və iqtisadi qütblərində duran dövlətlər və təşkilatlarla konstruktiv, bərabərhüquqlu və məhsuldar tərəfdəşliq münasibətlərində olması onun ayırıcı deyil, birləşdirici rol oynamasını və beynəlxalq sülh və əməkdaşlığa töhfə verən ölkə kimi çıxış etməsini şərtləndirir.

təsiri altında olan Fransa Prezidenti Emmanuel Makron təşəbbüs göstərərək, Prezident İlham Əliyev və Ermənistən baş nazirinin iştirakı ilə qeyri-formal görüş keçirib və sonra da öz rəsmi sosial şəbəkə hesabında Azərbaycan dilində paylaşımalar edib.

Səfər çərvivəsində Brüsselə İspaniyanın "El País" qəzeti Prezident İlham Əliyevdən geniş müsahibə alıb. Müsahibə zamanı verilmiş suallar, xüsusən də Vətən müharibəsində qələbəmizlə nəticələnmiş hərbi strategiya-mızın detalları ilə bağlı suallar Azerbaycana Avropada verilən əhəmiyyətin təzahüründür. Bu kontekstdə bir məqamı da qeyd etmək yerinə düşərdi. İlham Əliyev Şərq Tərəfdalığı sammitində çıxışı zamanı bildirdi ki, Ermənistən rəhbərliyi ilk dəfə olaraq beynəlxalq tədbirdə Azerbaycana qarşı əsassız, ittiham xarakterli çıxışlar etməyib. Bu halın özü hərb meydanında böyük Zəfərimizin, Beynəlxalq Cinayət Məhkəməsində və hüquqi müstəvide haqlı olduğumuzun və Soçi'dən Brüsselə qədər uzanan diplomatik təsirimini nəticəsidir.

Umumiyyətlə, Brüssel görüşü bir sıra məsələlərin müzakirəsi baxımından səmərəli və məhsuldar oldu. Belə ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsəlesi gündəliyə çıxarılaraq müzakirə olundu. Avropa İttifaqı işğaldan azad edilmiş ərazilərin minalar- dan təmizlənməsi məsələsində Azərbaycana yardım göstərməyə hazır olduğunu ifadə etdi.

Eyni zamanda, Ermənistan – Azerbaycan dövlət sərhədinin müyyəyenləşdirilməsi zamanı tərəflər arasında müvəqqəti iş qrupunun yaradılması ilə bağ razılıq eldə olundu. Bir sözlə, əməniliklə geyd etmək olar ki,



Brüssel görüşündə müzakirə olunan, imza atılan və qəbul edilən Azərbaycan xalqının milli maraqları, iradəsi bütünlükle əks olundu. Prezident İlham Əliyevin müdrikliyi, qətiyyəti, uzaqqörənliyi, həyata keçirdiyi mükemmel xarici siyaset erməni revanşlılarının bütün ümidişlərinin üstündən xətt çəkdi. Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, milli maraqlarımızın fəal müdafiəsi üçün biz hücum diplomatiyası yürütməliyik. Müasir diplomatiyada ictimai diplomatiya adlanan istiqamətin bu mənada böyük əhəmiyyəti var. İctimai diplomatiyanın məğzi ondan ibarətdir ki, onun vasitəsilə ölkənin maraqları xarici auditoriyalara və beynəlxalq ictimaiyyətə daha səmərəli çatdırılır. Nəticədə xarici ictimai rəydə ölkənin milli maraqları haqqında dürüst fikir yaranır və mahiyyət etibarilə beynəlxalq dəstək əldə edilir. Hazırkı şəraitdə Azərbaycanın belə müsbət beynəlxalq ictimai rəyə və dəstəyə xüsusi ehtiyacı var. Bu, Vətən mühəribəsində qazanılan Qələbənin nəticələrini beynəlxalq müstəvidə möhkəmləndirmek üçün zəruridir. Avropada geniş oxucu kütłəsinə malik nəşr olan, ingilis və ispan dillərində yayımlanan "El País" qəzeti üçün Avropa ictimaiyyətinə çıxış baxımından yaxşı platforma hesab edilir. Prezident İlham Əliyev də bu fürsətdən tam yararlanaraq, hücum diplomatiyamızı ictimai diplomatiya müstəvisində növbəti dəfə tətbiq etdi.

Prezident bildirdi ki, son dövrdə Ermənistən-Azərbaycan sərhədində baş verən silahlı konfliktlər, qərbdən gələn qaz-

Ermənistanla böyük sülh sazişinə dair danışqların başlanması Azərbaycanın haqlı mövqeyini ortaya qoysa da, dövlət başçısı bir daha sülh mesajı verərək bildirdi ki, "yetərinçə müharibə oldu, biz sülh istəyirik".

Belə bir nüfuzlu nəşrin Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyevdən müsahibə alması Avropada ölkəmizə göstərilən maraq və verilən əhəmiyyətin təzahürüdür. Jurnalist tərəfindən sualların qoyuluşu və ifadə tərzi də həmin maraq və əhəmiyyətdən xəber verirdi.

Xüsüsən də, Vətən müharibəsində qələbəmizlə nəticələnmiş hərbi strategiyamızın detalları ilə bağlı suallar Azərbaycana Avropada verilən əhəmiyyəti göstərirdi. Jurnalıstin İsrail və Türkiye istehsalı olan PUA-ların Vətən müharibəsində tətbiqi ilə bağlı sualına Prezident İlham Əliyevin verdiyi cavab göstərdi ki, Qəlebə təkcə dronların sayesində deyil, onların digər hərbi texnika ilə koordinasiyalı şəkildə düzgün istifadəsi və mükəmməl hərbi strategiya nəticəsində qazanıldı. Dövlətimizin başçısı xüsusi vurğuladı ki, "motivasiya, ruh yüksəkliyi və cəsarət Qəlebəmizin əsas amilləri oldu. Bu, milli ləyaqət və qürur məsələsi" .

Prezident İlham Əliyev onu da bildirdi ki, Ermənistan “büttün beynəlxalq təşkilatların sənədlərinə zidd olaraq, bizim torpaqlarda oturmuşdu, torpaqlarımızı dağıdırdı, iddia edirdi ki, bu torpaq onlara məxsusdur. BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti – onların hamısı bizi dəstəkləyən təşkilatlar idi.

onlar, sadəcə, orada oturmuşdular
və bəyan edirdilər ki, həmişəlik
orada oturacaqlar.

Bələliklə, dövlətimizin başçısı bu fürsəti də layiq- li dəyərləndirərək, Qərb ictimaiyyətinin diqqətinə çatdırıcı ki, Qələbəmiz Avropa mediasında, adətən, təqdim edildiyi kimi, təkcə dronların hesabına baş verməmişdir. Daha önəmli amil xalqımızın motivasiyası və ruh yüksəklüyüdir ki, bunun da səbəbi Ermənistanın torpaqlarımızı işgal etməsi ilə 30 il ərzində barışma-maçımızdır.

Bələliklə, Prezident İlham Əliyevin Brüssel səfəri xarici siyaset prioritetlərimizin növbəti dəfə hədəfə çatması, böyük diplomatik uğurun yeni təntənəsi kimi qəbul edilməlidir. Brüssel görüşlərindən əvvəl bir sırə xarici siyasi ekspertlər və o cümlədən, elə erməni siyasətçilər də, guya, Qərbin və beynəlxalq qurumların Paşinyanın tələblərini yerinə yetirəcəyini, onu diniyəcəklərini, üstünlüyü ona vereceklerini qeyd edirdilər. Əlbəttə, biz bunun tam əksini gördük. Haqlı tərəf olaraq Azərbaycan bütün parametrlərdə dəstekləndi. Brüssel görüşlərində də şərtləri diktə edən tərəf Azərbaycan idi. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və müdrik siyaseti nəticəsində Azərbaycanın irəli sürdüyü bütün təkliflər qəbul edildi. Bu, onu göstərir ki, Azərbaycan dünyada həm qüdrəti, həm də əcəvik xarici siyaset manevrləri ilə ağır siyasi çəkiyə malik ölkəyə, hesablaşılan,

*Adil ƏLİYEV,
Milli Mədəni Sədrinin müavini*